

**Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasına dair
3-büdcə №-li rəsmi statistika hesabatı üzrə statistika prosesləri
(“Statistik Biznes - Prosesin Ümumi Modeli” əsasında)**

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	Ev təsərrüfatlarının tədqiqatı statistikasına üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	Avrostat, Dünya Bankı, BMT AİK, DSK	Rəsmi statistika hesabatlarının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasına üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	Avrostat, Dünya Bankı, BMT AİK, DSK	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqəli ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar	İcra və nəzarətədiçi orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Ev təsərrüfatlarının tədqiqatı statistikasına ilə əlaqədar Dövlətstatkomun əmr və qərarlarına baxış	Əmrlər, qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasına üzrə Avrostat, BMT AİK və Dünya Bankından daxil olmuş materiallara baxış	Ev təsərrüfatlarının tədqiqatı üzrə Avrostat, BMT AİK və Dünya Bankının sənədləri	Avrostat, BMT AİK və Dünya Bankı üzrə məlumat mənbələri və nəşrlər	Ev təsərrüfatlarının tədqiqatı statistikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	Ev təsərrüfatlarının tədqiqatı statistikasına dair istifadəçilərlə görüşlərin təşkili və təhlili	Mühazirə materiallarının, görüşlərin, iclasların protokolları	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Ev təsərrüfatlarının tədqiqatı statistikasına üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar İSN, ƏƏSMN, KTN və SN ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	İSN, ƏƏSMN, KTN və SN-dən daxil olmuş təkliflər, görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	İSN, ƏƏSMN, KTN, SN və DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Tələbatın ödənilə bilmək dərəcəsinin müəyyən edilməsi	Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasının şöbəsinin iş bölgüsü	DSK	Yeniləşmənin tətbiq edilməsi
1.2.3	Məsələnin elmi-metodoloji şuraya təqdim olunması	Hesabat formalarının/metodoloji materialların layihəsinin Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	Metodoloji materialların layihəsi	DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
1.2.4	Rəsmi razılığın əldə edilməsi	Hesabat formalarının/metodoloji materialların layihəsinin Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının rəsmi şəkildə razılaşdırılması	Elmi-metodoloji şurada bəyənilmiş layihənin İSN, ƏƏSMN, KTN və SN ilə razılaşdırılması	İSN, ƏƏSMN, KTN, SN, DSK	İSN, ƏƏSMN, KTN, SN-dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	Hesabat formalarının/metodoloji materialların təsdiq üçün təqdim olunması	İSN, ƏƏSMN, KTN və SN-nin razılıq məktubları və Elmi-metodoloji şuranın rəyi	İSN, ƏƏSMN, KTN, SN, DSK	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi	Dövlətstatkomun sərəncam və qərarları	DSK	Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların təkmilləşdirilməsi	Standartlar, anlayışların yoxlanılmasına nəzarət	DSK	Təkmilləşdirilmiş texniki anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK, ƏN	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Beynəlxalq metodologiya və standartlara dair materiallar	Avrostat, Dünya Bankı, BMT AİK, DSK	Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi
1.5	Məlumatların və metaməlumatların mövcudluğunun yoxlanılması	Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şurada bəyənilmiş layihənin müvafiq nazirliklərlə razılaşdırılması	DSK	Razılaşmalar, strategiyalar, təhlillər
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Reyestr məlumatları, təhlillər, qərarlar	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati mənbə məlumatlarının mövcudluğu, təhlillər	DSK	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənləşdirilməsi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	İnzibati mənbələrin metodologiyasının təhlili	Metodologiya, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	İlkin məlumatlar və metaməlumatların strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənəşdirilməsi	Məlumatların toplanması yollarının həlli, hüquqi şərhlərin, məktublارın hazırlanması	Təhlillər, hüquqi şərhlər, qiymətləndirmələr	DSK	Hüquqi şərhlər, qeydlər, məktublar, məsələlərin həlli üçün tədqiqatlar
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Təhlillər	DSK	Təkliflər
1.5.7	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsi	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsinin təmin edilməsi	Təhlillər, təkliflər	DSK	Mövcud məlumat arasındakı əskikliyin müəyyənəşməsi
1.5.8	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanması	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanmasının təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, təkliflər,	DSK	Strategiyanın hazırlanması
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənəşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, budcə
1.6.1	Risqlərin təhlili	Risqlərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risqlərin və faydaların parametrləri
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənəşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.3	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş budcə
1-ci mərhələnin yekunu. Tələbatlar müəyyənəşdi					
2	Layihələndirmə	3-büdcə sayılı hesabat formasının doldurulmasına dair göstərişlərin və formaların fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi və məhsullar	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənəşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.1.2	Çıxış statistik məhsulların işlənilib hazırlanması	Çıxış statistik məhsulların işlənilib hazırlanmasının təşkil edilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK (BHM)	Çıxış cədvəllərinin maketi
2.1.3	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin təyini	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.4	Metaməlumatların hazırlanması	Hesabatların, metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsi, müayinələr, registr məlumatları	Razılaşmalar, qərarlar, registr məlumatları	DSK	İzahların uyğunluğu
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	Registrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktuallaşdırılmış registr
2.2.3	İzahların inteqrasiyası	Registrin aktuallaşdırılması	Registr	DSK	Aktuallaşdırılmış registr
2.3	Məlumatların toplanması metodologiyasının layihəsi	Hesabatın əhatə dairəsinin müəyyənəşdirilməsi	Metaməlumatlar	DSK	Metaməlumatların layihəsi
2.3.1	Məlumatların toplanması metodunun müəyyənəşdirilməsi və təkmilləşdirilməsi	Məlumatların toplanması metodunun müəyyənəşdirilməsi və təkmilləşdirilməsinin təmin edilməsi	Məsələ qoyuluşu	DSK	Məlumatların toplanması metodunun müəyyənəşdirilməsi
2.3.2	Məlumatların toplanması alətlərinin araşdırılması	Məlumatların toplanması alətlərinin araşdırılmasının təmin edilməsi	Razılaşma məktubları	DSK	Məlumatların toplanması metodunun müəyyənəşdirilməsi
2.3.3	Metodologiyanın hazırlanması və razılaşdırılması	Hesabət formasının işlənməsinə dair metodologiyanın İSN, ƏƏSMN, KTN və SN ilə razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	İSN, ƏƏSMN, KTN, SN, DSK	Müvafiq Dövlət Qurumları ilə yazılı razılaşma (məktub)
2.3.4	Metodologiyanın Elmimetodoloji şurada müzakirəsi	Ev təsərrüfatlarının tədqiqatı statistikasının aparılmasına dair metodologiyaların layihələrinin Elmi-metodoloji şuraya təqdim olunması	Müvafiq Dövlət Qurumlarından daxil olan razılaşma məktubları	İSN, ƏƏSMN, KTN, SN, DSK	Elmi-metodoloji şuranın sənədləri, protokolu
2.3.5	Məlumatların toplanması metodologiyasının təsdiqi	Ev təsərrüfatlarının tədqiqatı statistikasının aparılmasına dair metodologiyaların təsdiqi	Elmi-metodoloji şurada İSN, ƏƏSMN, KTN, SN-dən daxil olan razılaşma məktublarına baxılması	İSN, ƏƏSMN, KTN, SN, DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.3.6	Məlumatların toplanması metodologiyasının icraya qəbulu	Metodologiyanın icrası	Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı	DSK	Metodologiya
2.4	Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşmış registr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə əhatə dairəsinin müəyyənəşdirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tərtibi	Seçmə planının tərtibi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılmasının təmin edilməsi	Hesabatlar	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqinin təşkil edilməsi	Metodologiyanın təsdiqə təqdim edilməsi	DSK	Təsdiqlənmiş metodologiya
2.5.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın icraya qəbul edilməsi	Qərar	DSK	Metodologiya
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Ev təsərrüfatlarının tədqiqatı statistikasına dair məlumatları özündə əks etdirən hesabat formalarının "Statistik işlər proqramı"na daxil edilməsi	Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasının iş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Planın layihəsi	DSK	İş planının layihəsinin hazırlanması
2.6.2	Layihələrin baxılması	İş planına, cədvəllərə baxış	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasının iş planı, Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	İş planının təsdiqi
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	Proses komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.1	Məlumatların toplanması vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK, BHM	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Hesabatların onlayn qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Hesabatların hazırlanması	Məsələ qoyuluşu	DSK (BHM)	Hesabatlar
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrlar, istehsal sistemi	DSK	Səriştəlilik, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqi ilə kadrların öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövləstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
3.6.2	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiqi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi
3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı					
4	Məlumatların toplanması	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Ev təsərrüfatlarının registrə daxil edilməsi	Seçmənin müəyyənləşdirilməsi	DSK	3-büdcə sayılı hesabat formalarını təqdim edən ev təsərrüfatlarının siyahısı
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlığın təmin edilməsi	Hesabat məlumatları	DSK	Statistik məlumatlar
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövləstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.2	Hesabat formalarının nəşri və paylanması, elektron versiyalara girişin təmini	Dövləstatkomun veb sahifəsində ev təsərrüfatlarının tədqiqatı işi ilə məşğul olan bütün intervüeylər üçün hesabatlara girişin təmin olunması	3-büdcə sayılı hesabatların işlənməsi üçün proqram təminatına giriş	DSK	Məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	3-büdcə sayılı hesabatların onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	Hesabatların onlayn rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (BHM, YSO)	Məlumatlar
4.3.1	BHM və intervüeylər üçün iş planlarının tərtibi	BHM və intervüeylər üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	BHM-dən aralıq hesabatların alınması	3-büdcə sayılı hesabatların onlayn rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar
4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, inpyutasiya, çəkilərin hesablanması	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr	Məlumatlar və registrlər	DSK (BHM)	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri, təsnifatlar	DSK (BHM)	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Onlaynda hesabatların yoxlanılması	Məlumatlar	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.3.2	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalərin aşkar olunması	3-büdcə hesabat məlumatlarının düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	3-büdcə sayılı hesabatlar üzrə keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	Keyfiyyətə nəzarət cədvəlləri	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.4	Məlumatların inpyutasiyası (redaktəsi)	Potensial səhvlərin və buraxılmış məlumatların müəyyənəşdirilməsi	Məlumatlar	DSK	Hesablanmış məlumat
5.4.1	İnpyutasiya elementlərinin təyin olunması	İnpyutasiya elementlərinin təyin olunması	Məsələ qoyuluşu	DSK	Məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.4.2	İmpyutasiyanın aparılması	İmpyutasiyanın aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.4.3	İmpyutasiya üzrə qeydlərin aparılması	İmpyutasiya üzrə qeydlərin aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.5	Yeni göstəricilərin və statistik vahidlərin formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkilərin hesablanması	Çəkilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Mikroməlumatların saxlanması
5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır					
6	Təhlil	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumatlar
6.1	İlkin nəticələrin hazırlanması	İlk nəticələrin hesabat formaları əsasında hazırlanması	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	Mövsümi düzəlişlərin aparılması	Mövsümi düzəlişlərin aparılması	Məlumatlar	DSK	Aidiyyəti üzrə məlumatlar
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlkin nəticələr	DSK	Əldə edilmiş nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK (BHM)	Hesabatı vaxtında təqdim etməyən interviyeylər
6.2.2	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Nəticələr	DSK	Hesabatı səhvlərlə təqdim edən interviyeylər
6.2.3	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Redaktə	DSK	Hazır məlumatlar
6.3	Nəticələrin izahları	Çıxış məlumatları əsasında tam izahların hazırlanması	Hesabatların yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Hesabatların yekunları	DSK (BHM)	İlkin məlumatların məxfiliyinə nəzarət

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
6.5	Nəticələrin yekun formaləşdirilməsi	Yekun nəticənin hazırlanması	Hesabatların yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					
7	Yayılma	Ev təsərrüfatlarının tədqiqatı statistikasına dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi	Ev təsərrüfatlarının tədqiqatı statistikasına dair göstəricilərin aktuallaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2	Yayılan məhsulların istehsalı	Ev təsərrüfatlarının tədqiqatı statistikasına dair göstəricilərin istehsalı	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	Ev təsərrüfatları tədqiqatının əsas yekunları	DSK	DSK	Ev təsərrüfatları tədqiqatının əsas yekunları statistik məcmuənin hazırlanması
7.2.3	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	Ev təsərrüfatları tədqiqatının statistikasına üzrə göstəricilər haqqında illik məlumatların veb bazada yerləşdirilməsi	Ev təsərrüfatları tədqiqatının yekun məlumatları	DSK	Ev təsərrüfatları tədqiqatının yekun məlumatlarının veb bazada yerləşdirilməsi
7.2.4	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	Ev təsərrüfatları tədqiqatının statistikasına dair göstəriciləri xarakterizə edən təhlili məruzənin hazırlanması	Ev təsərrüfatları tədqiqatının əsas yekunları, statistik bülleten	DSK	Təhlili məruzə
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Ev təsərrüfatları tədqiqatının statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (iqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.2	Buraxılış təqviminin hazırlanması	İstifadəçiləri xəbərdar etmək	Təqvim	DSK	Statistik məcmuənin buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK	İstifadəçi məmnunluğu
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarə edilməsi
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Ev təsərrüfatları tədqiqatının statistikasına üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					
8	Arxivləşdirmə	Arxivləşdirmə	İşlərin nomenklaturası, məlumatlar və metaməlumatlar	DSK	Arxivləşdirmə
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.2	Arxivin idarə edilməsi	Arxivin idarə edilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.3	Məlumatların və metaməlumatların saxlanması	Məlumatların və metaməlumatların saxlanılmasının təmin edilməsi	Məlumatlar və metaməlumatlar	DSK (BHM)	Arxivləşdirmə
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Arxivləşmə
8-ci mərhələnin yekunu. Arxivləşdirmə həyata keçirildi					
9	Qiymətləndirmə	Proseslərin qiymətləndirilməsi	Materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
9-cu mərhələnin yekunu. Qiymətləndirmə					

DSK Dövlət Statistika Komitəsi

ISN– İqtisadiyyat və Sənaye Nazirliyi

ƏƏSMN – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

KTN Kənd Təsərrüfatı Nazirliyi

SN – Səhiyyə Nazirliyi

ƏN – Ədliyyə Nazirliyi

YSO – Yerli Statistika Orqanları

Avrostat – Avropa İttifaqı Statistika Xidməti

BMT AİK – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası